




Hüseyn Hüseynov  
Kazım Hüseynov

# Pomidor və xiyar bitkilərinin xəstəlik və zərərvericiləri



Bakı - 2024

ƏLAVƏ MƏLUMAT ÜÇÜN  
AŞAĞIDAKI ÜNVANA VƏ ƏLAQƏ TELEFONLARINA  
MÜRACİƏT EDƏ BİLƏRSİNİZ.  
Ünvan: Xirdalan-Binəqədi şossesi 34H,  
Bakı, Azərbaycan  
Tel: +99412 401 69 61  
Mob: +99470 755 07 09; +99450 339 70 16  
+99450 730 50 72; +99470 733 07 09  
+99470 744 07 09;

**Pomidor və xiyar bitkilərinin  
xəstəlik və zərərvericiləri**  
(Dəyişikliklər edilmiş 3-cü nəşr)

**ÖN SÖZ**

Bu kiçik məcmuə "HH Group"-un "Kənd təsərrüfatı məhsulları istehsalçılara texniki dəstək" layihəsi çərçivəsində növbəti məlumat və tövsiyə xarakterli nəşrdir. Bu layihə çərçivəsində nəşr edilən bütün vəsaitlər istehsalçılarımıza pulsuz paylanır.

Azərbaycanda pomidor və xiyar istehsalı həm qapalı, həm də açıq sahədə olmaqla, həm əkin sahələrinin ölçüsü, həm də istehsal olunan məhsulun həcmində görə Respublikanın tərəvəz istehsalında çox mühüm yer tutur. Ona görə də biz bu bitkilərin becərmə texnologiyasında bitki mühafizəsinin önəmini və bu sahədə fəaliyyət göstərən istehsalçılarımızın çətinliklərini nəzərə alaraq bu kiçik məcmuəni tərtib edərək az da olsa onlara dəstək olmaq istədik.

Bu vəsaitdə pomidor və xiyar bitkisinin, əsasən, Azərbaycanda geniş yayılmış xəstəlik və zərərvericilərinin şəkilləri, onların əlamətlərinin qısa xülasəsi və sonda pomidorun becərilməsinə dair tövsiyələr, gübrələnmə və bitki mühafizəsi planları verilmişdir.

Bildiyiniz kimi bitki xəstəlikləri qeyri-infeksion və infeksion xəstəliklər olaraq iki qrupa ayrılır.

**Qeyri-infeksion xəstəliklərə** abiotik amillər səbəb olur ki, bunlara da əlverişsiz meteoroloji, torpaq və hava şəraiti (aşağı və yüksək temperatur, suyun və qida elementlərinin çatışmazlığı və ya normadan artıq istifadəsi, torpağın turşuluğunun normadan aşağı və ya yuxarı olması, havada zərərli maddələrin olması və sair kimi amillər) aiddir.

**Böyük təəssüf hissi ilə qeyd etmək istərdik ki, pestisid satışı ilə məşğul olan qeyri-professional "ticarətçilər"-in tövsiyələrinə inanaraq fermerlərimiz qeyri-infeksion xəstəliklərə qarşı da pestisidlərlə mübarizə aparmağa çalışırlar**

**Hüseynov Hüseyin Qarakişi oğlu**  
“HH GROUP”-un prezidenti,  
*Biologiya üzrə Fəlsəfə doktoru*

**Hüseynov Kazım Qarakişi oğlu**  
ADAU-nin dosenti,  
*Biologiya elimləri doktoru*

## **ki, bu da çox böyük səhvdir və onlar üçün səmərəsiz izafi xərcdir.**

Qeyri-ifeksion xəstəliklər əmələ gəldikdə sadəcə bu xəstəliklərə səbəb olan abiotik amillərə diqqət etmək və onları normaya uyğunlaşdırmağa çalışmaq lazımdır.

**İnfeksiyon xəstəliklər** isə patogen orqanizmlər tərəfindən törədirilir ki, bunlara da viruslar, bakteriyalar, göbələklər və mikoplazmalar aiddir. Bu xəstəliklərə qarşı mübarizədə aqrotexniki, mexaniki, bioloji və kimyəvi üsullardan istifadə etmək lazımdır.

Bu vəsaiti tərtib etməkdə əsas məqsədimiz fermerlərimizi xəstəlik və zərərvericilərin biologiyasına aid dərin elmi məlumatlarla yükləmək deyil, sadəcə xəstəlik və zərərvericilərin təsiri nəticəsində bitkidə adı gözlə görünə bilən əlamətləri təsvir edərək verilmiş şəkillər vasitəsilə onlara yardımçı olmaqdır.

Pomidor və xiyarın qidalanmasına dair verilən təxmini gübrələnmə sxemi də makro və mikro elementlərin təşkil etdiyi kompleks gübrələr timsalında verilmişdir ki, bu da fermerlərimiz üçün Göstəriş rolunu oynaya bilər.

Pomidor və xiyarın bitki mühafizəsi tədbirləri planı da təxmini xarakter daşıyır və yerli torpaq və iqlim şəraitinə uyğun olaraq əlavələr və dəyişikliklər edilə bilər.

**Hüseyn Hüseynov**

## **MÜNDƏRİCAT**

### **I. Pomidorun xəstəlik və zərərvericiləri**

1. Qeyri-infeksiyon xəstəliklər.....	6
2. Qida elementlərinin çatışmazlığı əlamətləri.....	8
3. Virus və bakteriya xəstəlikləri .....	10
4. Göbələk xəstəlikləri .....	13
5. Pomidorun əsas zərərvericiləri .....	19
6. Pomidorun becərilməsinə dair ümumi tövsiyələr .....	23

### **II. Xiyarın xəstəlik və zərərvericiləri**

1. Qeyri-infeksiyon xəstəliklər.....	26
2. Qida elementlərinin çatışmazlığı əlamətləri.....	26
3. Virus və bakteriya xəstəlikləri .....	27
4. Göbələk xəstəlikləri .....	29
5. Xiyarın əsas zərərvericiləri .....	35

### **III. Pomidor və xiyarın gübrələnməsi**

1. Pomidor və xiyarın istixana şəraitində gübrələnmə planı .....	39
--	----

### **IV. Bitki mühafizəsi tədbirləri**

1. Pomidorun bitki mühafizəsi sxemi .....	40
2. Xiyarın bitki mühafizəsi sxemi .....	41
3. Pesrisidlərin effektivliyinə təsir edən amillər.....	42

## I. POMİDORUN XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRİ

### 1. QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏR



**Pişik sıfəti (Cat face).** Bu qeyri-infeksiyon xəstəlik aşağı və ya həddən artıq yüksək temperatur nəticəsində müşahidə olunur və meyvənin deformasiya olunmasına səbəb olur.



**Meyvənin çatlaması** əsasən intensiv və qeyri-bərabər suvarma nəticəsində baş verir və sortun və ya hibridin qabiqüstü örtüyünün qalınlığından da asılıdır.



**Çiçəklərin tökülməsi və içibos meyvələrin** əmələ gəlməsi adətən istixanada əlverişsizbecərmə şəraitində müşahidə olunur. Əlverişsizbecərmə şəraiti normadan aşağı və ya yuxarı temperatur və rütubət, bəzi pestisidlərin və boy maddələrinin ciçəkləmə dövründə düzgün istifadə edilməməsi nəzərdə tutulur. Belə şəraitdə adətən meyvələrin içi boş olur və toxum əmələ gəlmir.



**Üc çürüməsi** əsasən bitkidə Kalsium gübrəsinin çatışmazlığına və qeyri-bərabər suvarmaya görə baş verir. İkinci və üçüncü salxımlardakı yaşıl meyvələrin uc hissəsində nəm yayğıq qonur rəngli ləkə əmələ gəlir. Sonradan xəstəlik yuxarıdakı digər salxımlara da keçir. Yüksək atmosfer rütubətliliyi şəraitində ətrafdakı saprofit göbələklər və bakteriyalar yaranmış ləkənin çürüməyə çevrilməsinə səbəb olurlar. Zədələnmiş meyvələr daha tez yetişməyə başlayır.



**Yarpaqların qeyri-infeksiyon qırılmasının səbəbləri:** normadan artıq azot gübrəsinin verilməsi, fosfor, kalium, sink elementlərinin çatışmazlığı, intensiv suvarma, normadan çox budama. Belə əlamətlər əvvəlcə aşağı yarpaqlarda yaranır, sonradan isə yuxarı doğru yayılmağa başlayır. Yarpaqlar orta damar boyu qırılır və kövrək olduqları üçün asan ovulur. Belə bitkilərdə adətən bitkinin çiçəkləri töküür. Əkin sahəsinə həddən çox və tam çürüməmiş peyin verdikdə də yarpaqlarda qırılma və yanma müşahidə oluna bilər.

## 2. QIDA ELEMENTLƏRİNİN ÇATIŞMAZLIĞI ƏLAMƏTLƏRİ



*Bor (B) çatışmazlığı*



*Fosfor (P) çatışmazlığı*



*Dəmir (Fe) çatışmazlığı*



*Mis (Cu) çatışmazlığı*



*Manqan (Mn) çatışmazlığı*



*Maqnezium (Mg)  
çatışmazlığı*



*Sink (Zn) çatışmazlığı*



*Xlor (Cl) çatışmazlığı*

### 3. VİRUS VƏ BAKTERİYA XƏSTƏLİKLƏRİ



**Tomat mozaikası** bitkinin yuxarı yarpaqlarının qeyri-bərabər inkişafına, yarpaqların rənginin açıq sarı olmasına və yaşıl meyvələrin üzərində xlorozun əmələ gəlməsinə, yetişmiş meyvələrin isə sarı ləkələrlə boyanmasına səbəb olur.



**Pomidorun qəhvəyi meyvə qırışılığı virusu** (Tomato brown rugose fruit virus və ya ToBRFV) pomidor və bibər kimi tərəvəz bitkilərinin çox təhlükəli patogenidir. Pomidorun yarpaqları ala-bəzək rəng alır, meyvələr deformasiyaya uğrayır. Yarpaqların damarları saralır, meyvələrin üzərində qəhvəyi rəngli ləkələr əmələ gəlir. Meyvələrin üzərində ləkələr sirayətlənmədən sonra 12-18 gün müddətində əmələ gəlir. Sarı ləkələr əksər hallarda çıçək saplaşığı ətrafında görünür. Gövdələr üzərində nekrotik zolaqlar əmələ gəlir. Virus bir həftə ərzində bütün bitkiləri məhv edə bilər.

Bitkilər virusla mexaniki yolla becərmə və daşınma zamanı yoluxur. Virus istifadə olunan alətlər, əllər, paltarlar, torpaq, suvarma suyu və qismən də toxum ilə yayılara və bir bitkidən digərinə ötürürlə bilir. Tozlayıcı arılar da virusu yayırlar. Xəstəlik 2020-ci ildən karantin orqanizmlər siyahısına daxil edilib.

**Mübarizə tədbirləri.** Sirayətlənmiş bitkilərin məhv edilməsi, işçilərin ciddi dezinfeksiya tədbirlərinə əməl etməsi, alətlərin dezinfeksiyası, əllərin tez-tez yuyulması və ayaqqabıların təmizlənməsi əsas mübarizə tədbirləridir.

Ən səmərəli tədbir isə ToBRFV-ə dayanıqlı sortların əkilməsidir. Hələlik belə sortlar mövcud deyil, lakin seleksiyaçılar bu istiqamətdə işlər aparır və bu sahədə ümidverici nəticələr Hollandiyanın Enza Zaden firmasında müşahidə olunmaqdadır.



**Qara bakterial ləkəlilik** yarpaqların və meyvələrin üzərində qara, kiçik, düzgün formada olmayan sulu ləkələr əmələ gətirir. Güclü sirayətlənmiş yarpaqlar saralır və tökülr.



**Bakterial xərçəng** ilə yoluxan bitkilərin əvvəlcə yarpaqları solur, yarpaqların saplaşlarında palıdır rəngli yumurcuqlar əmələ gəlir. Yarpaqların solması aşağıdan yuxarı baş verir. Gövdənin kəsiyində boş sarı özəyi görmək mümkündür. Meyvənin qabığında ağ rəngli ləkələr əmələ gəlir. Bu ləkələri quş gözü də adlandırırlar. Bu xəstəlik meyvənin həm içini, həm çölünü zədələyir.



**Kök xərçəngi** ilə yoluxmuş bitkinin köklərində kiçik ölçülərdə şışlər müşahidə olunur. Əsas infeksiya mənbəyi yoluxmuş torpaq və bitkilərdir. Kök xərçənginin törədicisi yalnız təzə əmələ gəlmış zədələr vasitəsilə kökə daxil olduğuna görə köklərin maksimum az zədələnməsinə nail olmaq lazımdır.



**Gövdə xərçəngi** əsasən istixanalarda müşahidə olunur. Xəstəliyə əsasən gövdə yoluxur, çox az hallarda yarpaqlar yoluxa bilir. Gövdələrin aşağısında palıdı rəngli batıq ləkələr əmələ gəlir və saqqıza bənzər şirə axır. Belə bitkilərin çiçəkləri tam inkişaf edə bilmir, meyvələrin üzərində eyni əlamətlər görünə bilər. Bu xəstəlik soyuq və nəm havada və aşağı temperatur şəraitində inkişaf edir.

#### 4. GÖBƏLƏK XƏSTƏLİKLƏRİ



**Septorioz** pomidorunda kütləvi olaraq meyvələrin yetişdiyi dövrdə müşahidə olunur. Əsasən aşağı yarisdakı yarpaqlar yoluxur, çox az hallarda gövdə və meyvələr yoluxa bilir. Yarpaqlar üzərindəki ləkələrin ortası açıq qırqları isə tünd rəngdə olur. Yarpaqlar tədricən qırılır və quruyur.



**Qonur ləkəlilik (Kladosporioz)** yarpaqların alt tərəfində açıq boz, bulanıq məxməri ləkələr şəklində müşahidə olunur. Sonradan ləkələr qonur rəng alır və yarpağın üst hissəsinə yayılır. Yarpaqlar qırılır, quruyur və bitki məhv olur. Yarpağın üst tərəfində örtük əmələ gəldiyinə görə bu xəstəliyi unlu şəhlə dəyişik salırlar.



**Alternarioz** xəstəliyinin əlamətləri bitkinin bütün yerüstü orqanlarında tünd palıdı, demək olar ki, qara rəngli yayılmış ləkələr şəklində müşahidə olunur. Rütubətli havada bu ləkələr qara örtüklə örtülür. Vaxtı ötmüş şitillərin kökə yaxın hissəsində qara ləkələr əmələ gəlir və gövdənin bu hissəsi çürüyür. Yüksək dərəcədə xəstəliklə sirayətlənmiş yarpaqlar quruyur. Meyvələrin üzərində quru və çatlamış qara ləkələr görünür və bu ləkələr meyvənin xeyli hissəsini əhatə edə bilir. Havanın yüksək rütubətliliyi və bitkinin üzərində su damcılarının olduğu şəraitdə xəstəlik daha intensiv inkişaf edir.



**Fytoftora** xəstəliyi yarpaqların, gövdənin və meyvələrinin üzərində qonur və ya palid rəngi ləkələrin əmələ gəlməsinə səbəb olur. Yarpağın alt tərəfində ağ örtük yaranır. Xəstəliyin ilk əlamətləri torpağa yaxın aşağıdakı yarpaqlarda görünür. Ləkələr yarpağın qırqlarında və uc hissəsində əmələ gəlməyə başlayır.



**Cənub fitoftorası** ilk olaraq kök boyuncuğunun qaralması və deformasiya olması ilə başlayır və bitki çürüyür. Bu əlamət tədricən gövdə boyu yuxarı yayılır və üzərində ağ örtük əmələ gəlir. Bu xəstəliyə yoluxmuş meyvələr tökülür.



**Qara ayaq** xəstəliyi əsasən şitillərdə müşahidə olunur və bitkinin kökündən gövdəyə keçid hissəsində torpağın üstünə yaxın yerdə sulu və açıq palıdı rəngli dairəvi ləkələrin əmələ gəlməsinə səbəb olur. Zədələnmiş toxuma getdikcə qaralır, gövdə nazılır və çürüyür. Bu xəstəliyi bir neçə fitopatogen göbələklər əmələ gətirir.



**Unlu şəh** yarpaqda, yarpağın saplaşında və gövdədə ovulan ağ (qonur çalarlı ola bilir) örtük əmələ gətirir. Xəstəlik yarpağın hər iki tərəfində inkişaf edir, ləkələr nekrozlaşır və toxuma məhv olur. Unlu şəh nisbi rütubətin aşağı temperaturun isə yüksək olduğu şəraitdə daha geniş yayılır.



**Fuzarioz** xəstəliyinin ilkin əlamətləri bitkinin aşağı yarpağında əmələ gəlir və sonra yuxarı hissəsinə yayılır. Yarpaqlar açıq və sarı rəng alır. Yarpaq damarları daha açıq rəngdə olur, yarpaq saplaşları deformasiyaya uğrayır, yarpaq qırılır sonra tökülr. Gövdənin en kəsiyinə baxdıqda ötürüçü sistemin borularının qonur rəngdə olduğu görünür. Xəstəliyin son etaplarında bitkinin kök sistemi də məhv olur.



**Boz çürümə** bitkinin bütün yerüstü orqanlarında müşahidə olunur. Köhnə yarpaqlarda gövdənin aşağı hissəsində açıq-qonur ləkələr əmələ gəlir. Gövdədə ləkələr qonur və ya boz, başlangıçda quru, sonradan az nəm olur, gövdə qabığı çatlayır. Xəstə bitkinin yarpaqları saralır və aşağıdan yuxarı soluxur və tədricən bitki quruyur. Meyvənin saplaşğa bitişik hissəsində boz-qonur ləkə əmələ gəlir və getdikcə yayılaraq meyvənin tam çürüməsinə səbəb olur. Yüksək rütubətli şəraitdə bitkinin bütün xəstələnmiş hissələrinə boz örtük əmələ gəlir.



**Antraknoz** bitkinin yarpaq və gövdəsinin üzərində də müşahidə olunmasına baxmayaraq əsasən yetişmiş meyvələr üzərində güclü inkişaf edir. Xəstəlik meyvələrin üzərində 5-15 mm ölçüdə batıq yasti yumru və ya oval nəm ləkələr yaradır.



**Fomoz** pomidorun meyvələrində 3-4 sm ölçüdə qonur ləkələr əmələ gətirir. Adətən bu ləkələr meyvənin saplağa bitişik hissəsində əmələ gəlir, zədələnmış hissə batıq kimi görünür, getdikcə çürümə meyvənin içərisinə doğru yayılır. Xəstəlik həm yaşıl həm də yetişmiş meyvələrdə müşahidə olunur. Ətraf mühitin yüksək rütubətliliyi və normadan artıq azot gübrəsinin istifadəsi bu xəstəliyin geniş yayılmasına səbəb olur.



**Ağ çürümə** nəm çürüntü ləkələri şəklində bitkinin bütün yerüstü orqanlarını yoluxdurur. Əksər hallarda mexaniki zədələr olan yerlərdə əmələ gəlir.

## 5. POMİDORUN ƏSAS ZƏRƏRVERİCİLƏRİ



**Məftil qurdı** əsasən pomidorun kökləri ilə qidalanmaqla bitkinin kök sistemini neqativ təsir edir və gövdənin içərisinə daxil olmaqla bütün ötürüci sistemi zədələyir.



**Danadişiyə** peyinlə və ya bitki çürüntüləri ilə zəngin torpaqlarda daha çox rast gəlinir. Onlar torpağın 15 sm-lik dərinliyində yuva düzəldərək oraya üç yüzə qədər yumurta qoyur. Danadiş bitkinin kökləri ilə qidalanmaqla bitkinin məhsuldarlığına zərər vurmaqdan başqa torpağa da ziyan vurur. Bitki köklərindən başqa həşaratlarla və yağış qurduları ilə də qidalanırlar. Torpağın dərin qatlarında qışlayırlar.



**Mənənələr** bitkinin şirəsilə qidalandıqlarına görə yarpaq damarlarının rəngini dəyişir, xloroz və yarpaqların qırılmasına səbəb olur. Zərərverici yarpağın alt hissəsində qidalanır. Mənənələr həmçinin bəzi virus xəstəliklərini digər bitkilərdən pomidorun üzərinə daşıya bilir. Zərərverici adətən cavan yarpaq və zoqlarda məskunlaşır, qışlaq otları üzərində və istixanalarda keçirirlər.



**Tripslər** yarpaqları zədələyirlər, özlərinin qonur-qara rəngli ifrazatları ilə yarpaqları və çiçəkləri çirkəndirilər və 50-dən çox xəstəlik törədicilərini yayırlar. Pomidorda yalnız 3-4 növünə rast gəlinir. Bitkinin şirəsini sormaqla və ya çiçək tozcuğu ilə qidalanaraq bitkini zəiflədir və meyvə tutmasına təsir edir. Zədələnmiş yarpaqlar daha çox su buxarlandırır, tez qocalır və quruyurlar.



**Gənələrin** pomidorda 3-4 növünə rast gəlinir. Gənələr məskunlaşmış yarpaqların üzərində ağ və ya gümüşü nöqtələr əmələ gəlir və sonradan onlar birləşərək yarpaqlara mərmər rəngi verir. Yarpaqlar torla örtülür və üzəri qaralır. Zədələnmiş bitkilər 20%-ə qədər daha çox su buxarlandırır. Gənələr daha çox quraqlıq şəraitdə zərər verirlər. Bitkinin bütün orqanlarında məskunlaşır və qidalanırlar.

Akarisit gənələr xəstə bitkilərin köklərində məskunlaşır və bitkinin məhvini prosesini tezləşdirirlər. Zədələnmiş köklərin üzərində palidi rəngli çürüyən toxuma görünür, bitki solur torpaqdan asanlıqla çıxarla bilir. Zədələnmiş toxumaların üzərində adı gözlə görünə bilən çoxlu ağımtıl gənələr olur.



**Sovkaların** bir neçə növü o cümlədən pomidor və pambıq sovkaları pomidor bitkisinə zərər verir. Sovkaların tirtilləri gövdənin və meyvənin içərisinə yerləşərək onlara qarşı mübarizəni çətinləşdirir. Sovkalar yarpaq və meyvələrlə qidalanaraq onların üzərində qaba izlər buraxırlar. Yarpaqları tam yeyərək bitkinin üzərində yaşlı-qonur ifrazatlar buraxırlar. Gövdələrdə və mey-

vələrdə kanallar açırlar və onların içərisində boşluqlar yaradırlar. Dişı sovkalar öz yumurtalarını yarpağın alt tərəfinə və bitkinin generativ orqanlarının üzərinə qoyurlar.



**Ağqanadlılar**ın bitki üzərindəki zədələri mənənələrin zədələrinə bənzəyir və onların mövcudluğunu yalnız müşahidə nəticəsində təsdiqləmək olar. Yumurtalarını əsasən yuxarı yarusdakı yarpaqların altına qoyurlar. Bu həşaratlar da bir çox fitopatogen virusların yayıcılarıdır. Eyni vaxtda bitkinin üzərində kəpənəyin bütün inkişaf mərhələlərini müşahidə etmək olar.



Güvələrdən pomidorda Pomidor güvəsinə (*Tuta absoluta*) və Kartof güvəsinə rast gəlinir. Güvələrin tırtılları yarpaqların, gövdələrin və meyvələrin içərisinə daxil olur və zədələnmiş yarpaqlar quruyur, meyvələr isə görkəmini itirir. Tırtıllar yarpağın içərisində qidalanmağa üstünlük verirlər. Ona görə də yalnız sistem təsirli dərmanlarla mübarizə aparmaq lazımdır.

#### Pomidora zərər veren güvələrin növləri

<i>Tuta absoluta</i>	<i>Phthorimaea operculella</i>	<i>Keiferia lycopersicella</i>



**Nematodlar (Yuvarlaq soxulcanlar)** silindrik şəkildə olurlar. Dişiləri erkəklərdən daha böyük olurlar. Əsasən torpaqda, suda və çürüməkdə olan organik maddələrdə yaşayırlar. Bəzi növləri də bitkilərlə bəslənir və bu nematodları "Bitki paraziti nematodları" adlandırırlar. Bu nematodlar yarpaq, gövdə və kök nematodları qruplarına bölünür. Pomidora ən çox zərər verən kök nematodlarıdır. Köklərdə əvvəlcə sarı, sonradan isə palidi rəngli işşlər əmələ gəlir. İlkin əlamət kimi bitkinin uc yarpaqlarının qırılması və açıq-yaşıl rəngə boyanması müşahidə olunur. Nematodlar torpaq, su, inventar, əkin materialı və s. vasitəsilə yayılır.

#### 6. POMİDORUN BECƏRİLMƏSİNƏ DAİR TÖVSİYYƏLƏR

##### Toxumun səpini və şitilin köçürülməsi

Toxum torfda ya da substrat bloklarda səpilməlidir. Cücmə zamanı torpaq temperaturu 21-25°C olmalıdır. Hava temperaturu 2-3°C aşağı ola bilər. Şitilin becərilməsinin ilk bir neçə həftəsindəki temperatur rejimi birinci meyvə salxımından əvvəlkى yarpaqların sayını və həmçinin bugumalar arasının uzunluğunu müəyyənləşdirir. Əgər temperatur çox yüksək olarsa bitkilər dəha çox yan zoqlar əmələ gətirməklə daha çox vegetativ kütlə

yaradacaq. İşiq intensivliyi də yarpaq sayına təsir edir. Yüksək intensiv işıqlanma daha çox yarpaq sayı deməkdir.

İlk salxımların ləpə yarpaqlarının (daban yarpağı) açılmasından birinci əsl yarpaqların əmələ gəlməsinə qədər formalaşmasını təmin etmək üçün şitillərə "soyuq işləmə" lazımdır (10 gün ərzində temperatur gündüz 16°C, gecə isə 14°C olmalıdır). Bu həmçinin daha iri ləpə yarpaqlarının, daha qalın gövdənin, qısa buğumarasının formalaşmasına və birinci salxımdan öncə yarpaq sayının azalmasına, eləcə də birinci və ikinci salxımlarda çiçəklərin sayının artmasına səbəb olur.

Aşağı temperaturda budaqlanmış salxımlar inkişaf edəcək. Meyvə salxımlarının budaqlanması salxımlar əmələ gəlməyə başlayanda üstünlük təşkil edən temperaturdan asılıdır. Bu vegetativ inkişafdır. Daha çox çiçək tökürlər, ancaq gec çiçəkləyir və meyvələr kiçik olur. Ləpə yarpaqlarının formalaşması dövründə temperaturun 15°C-dən aşağı olması birinci salxıma qədər az sayda yarpaq yaranmasına, sonra isə salxımlar arasında daha çox yarpaq olmasına səbəb olur. Yüksək orta temperatur daha tez məhsul verməyə səbəb olur, ancaq ümumi məhsuldarlıq azalır. Zəif işıqlanma şəraitində temperatur aşağı olmalıdır. Toxum səpişlən kasetlər nə qədər böyük olarsa şitillər də o qədər yaxşı olar.

Şitillər 30-35 gündən sonra köçürülmə üçün hazır olur.

### **Suvarma**

Suyun bitki üçün vacibliyi aydınlaşdır, ancaq suya, xüsusilə də meyvənin inkişafı dövründə təlabat yüksəkdir. Bitkinin kökünün daha çox inkişaf etməsi üçün başlangıçda bitkiyə normadan az su vermək tövsiyyə edilir (bitkinin su axtarmasına imkan verilir).

Yüksək nəmişlik və rütubət nəticəsində müxtəlif xəstəliklərin inkişafına şərait yaratmamaq üçün damlama üsulu ilə suvarma tövsiyyə edilir. Ümumilikdə: başlangıçda su norması 1,5-2,0 litr/m<sup>2</sup>, sonra isə 3-6 litr/m<sup>2</sup>-a qədər artırıla bilər. Torpağın növünü, bitkinin inkişafını və hava şəraitini nəzərə almaq vacibdir.

### **Torpaqda becərilən bitkilərin gübrələnməsi**

Düzungün gübrələmə torpaq analizinin nəticələrinə (EC, pH, N, P, K, Ca, Mg) və bitkinin durumuna əsasən aparılır. Damlama üsulu ilə suvarma aparan əkinçilər üçün ümumi tövsiyyə aşağıda verilmişdir. Yerli şərait, iqlim, torpaq növü, gübrə, suyun keyfiyyəti və s. bitkiyə təsir edən vacib faktorlardır.

Bitkiyə verilən Azotun miqdarı:

- 1-ci uygulanan norma (Aprel-Mayın əvvəli) 95Kg /Ha (0 - 30cm).
- 2-ci uygulanan norma (May-İyunun əvvəli) 140Kg/Ha (0 - 30cm).
- 3-cü uygulanan norma (İyul) 165Kg/Ha (0 - 40cm).

Gübrənin yuxarıda göstərilən uygulanma müddəti erkən yazda becərilən istixanalar üçün verilib.

Vacib odur ki, bütöv becərmə dövrü üçün nəzərdə tutulan norma 3 mərhələdə və yuxarıda qeyd olunan nisbətdə verilsin.

25-35 ton/ha normasında payızdan verilən peyin bitkinin torpaqdan mineral maddələri mənimsəməsini asanlaşdırır.

Kalium (K2O-600 kg/ha) və fosfor (P2O5-220kg/ha) gübrələrinin ümumi tələb olunan normasının 80%-ni payız 1-ci şumun altına vermək lazımdır.

Kalsium (CaO-90 kg/ha) gübrəsinin hər həftə kimyəvi uyğunluğluğa görə digər gübrələrdən ayrı verilməsi tövsiyyə edilir.

**Azot gübrəsinin normadan artıq istifadəsi** böyük içiboş meyvələrin və həddən artıq vegetativ kütlənin əmələ gəlməsinə səbəb olur. Meyvələr yumuşaq olur, məhsuldarlıq artır və məhsulun keyfiyyəti azalır.

**Kalium gübrəsinin normadan artıq istifadəsi** məhdud və getasiyalı sabit bitkilər əmələ gətirir. Meyvələr kiçik və bərk olurlar, rəf ömrü isə uzanır. Gözəl rəngi və dadı olur. Məhsuldarlıq aşağı düşür.

## II. XİYARIN XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRİ

### 1. QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏR



Xiyarın aşağı temperatur nəticəsində zədələnməsi və yaxşı tozlanmaması zamanı yarpaqlar solur onların üzərində mozaika əmələ gəlir. Meyvələrin üzərində qeyri - bərabər mozaik ləkələr əmələ gəlir, adətən meyvələrin uc hissəsi ağ olur.

### XİYARIN MEYVƏSİNİN DEFORMASIYA SƏBƏBLƏRİ



Azot çatışmazlığı



Soyuq suvarma suyu



Kalium çatışmazlığı



Su çatışmazlığı

### 2. QIDA ELEMENTLƏRİNİN ÇATIŞMAZLIĞI



Kalium çatışmazlığı



Azot çatışmazlığı



Maqnezium çatışmazlığı



Marqan çatışmazlığı



Dəmir çatışmazlığı



Kalsium çatışmazlığı



Fosfor çatışmazlığı




Bor çatışmazlığı



Düzlərin çoxluğu

## 3. VİRUS VƏ BAKTERİYA XƏSTƏLİKLƏRİ



**Xiyar mozaikası** bitkinin erkən fazalarında inkişafdan qalmasına, bugumaralarının qısalmasına səbəb olur. Yarpaqların üzərində xlorotik zonalar formalaşır, çox vaxt köhnə yarpaqların damarları arasında toxumada saralma müşahidə edilir. Yarpaqların tünd yaşıl hissələri qırışmış qabarlıq forma alır. Eyni əlamətlər meyvələrin üzərində də olur.



**Yaşıl xiyar mozaikası** bitkinin boy atmasını ləngidir, cavan yarpaqlarda və gövdənin ucunda açıq rəngli mozaik əlamətlərlə tünd ləkələr növbələşir. Çiçəklərin çox hissəsi tökülmüş, əmələ gəlmiş meyvələr isə kiçik olur.



**Bakteriozun** ilkin əlamətləri yarpağın damarları arasındaki hissələrdə nəm ləkələrin əmələ gəlməsilə müşahidə olunur. Bəzən bu ləkələrin ətrafi sarı rəng alır. Ləkənin orta hissəsi nekrozlaşır və yarpağın üzərində çoxsaylı deşiklər əmələ gəlir. Meyvələrin üzərində nekroz müşahidə olunur və onlar deformasiyaya uğrayır.



**Bakterial solmanın** ilkin əlamətləri bitkidə solmuş sahələrin, sonradan isə bütün bitkinin solması və quruması kimi müşahidə olunur. Yarpaq saplaqları başlangıçda yaşıł qalır sonra isə saralır və quruyur. Gövdə uzun müddət normal göründüdə qala bilir.

#### 4. GÖBƏLK XƏSTƏLİKLƏRİ



**Qara ayaq** əsasən istixanalarda əkin sıxlığı yüksək olan şitillərdə torpağın və havanın rütubətliliyinin yüksək havalanmanın isə pis olduğu şəraitdə əmələ gəlir. Bu xəstəlik xüsusən cüçərtilər əmələ gəldikdən sonra ilk həftələrdə müşahidə olunur.



**Perenossporoz** və ya yalançı unlu şehin ilkin əlamətləri yarpaqlarda meyvə əmələ gəlmə dövründə görünür. Yarpaqların üzərində damarlarla məhdudlaşmış sulu qeyri-düzgün formalı ləkələr əmələ gəlir, yüksək rütubətlilik şəraitində yarpağın alt hissəsində boz-bənövşəyi və ya qara örtük əmələ gəlir. Yoluxmuş yarpaqlar orta damar boyu qırılırlar və tədricən quruyurlar. Yarpaq üzərindəki ləkələr getdikcə birləşərək yarpağı tam əhatə edir. Ləkələrin ortasında toxuma nekrozlaşır, yarpaqlar quruyur, ancaq tökülmür. Yarpaqların kənarları yuxarı doğru qırılır.



**Unlu şeh**, adətən, bitkinin yarpaqları və gövdəsini unlu örtükə örür, çiçəklərin isə yalnız az bir qismi meyvə tutur. Əlamətlər başlanğıcda zəif görünən ağ örtük kimi yarpağın alt hissəsində görünməyə başlayır. Sonradan yarpağın üst hissəsində ağ yumru ləkələr əmələ gəlir. Yarpaqlar deformasiya olur, dalğalı səth alır, qıraqları isə quruyur. Belə örtük tədricən yarpaq saplaşmasına və gövdəyə yayılır. Meyvələr yoluxmurlar, lakin xırda, bütünlüksüz və acı olur. Güclü yoluxma zamanı bitki bütövlüklə məhv ola bilir.



**Askoxitozun** əlamətləri bitkinin bütün yerüstü hissələrində, yarpaqlarda, gövdələrdə, bigciqlarda və meyvələrdə əmələ gəlir. Xəstəlik kütləvi meyvə əmələgəlmə dövründə daha aktivləşir. Yarpaqların üzərində böyük dairəvi açıq xlorotik və ya parlaq yaşıl rəngli ləkələr əmələ gətirir. Gövdə üzərində quru boz ləkələr olur. Meyvələr üzərində askoxitoz meyvənin saplaşaq tərəfindən və yaxud uc hissəsindən yoluxmaya başlayır. Toxuma quruyur, piknidlərlə örtülür və getdikcə yaş çürümə tipi kimi dağılır. Bəzən də meyvələrin uc hissəsində pas rəngli çürüntü əmələ gəlir.



**Antraknoz** yarpaqlarda, gövdədə və meyvədə əmələ gəlir. İlkin simptomlar şitillərin kök boyuncu sahəsində batıq palidi rəngli ləkələr kimi görünə bilir. Yarpaqların və gövdənin üzərində antraknoz sarımtıl və ya palidi rəngli ləkələr əmələ gətirir. Adətən, bu ləkələr yarpağın qıraqlarında və ya damarlararası hissədə əmələ gəlir və sonradan birləşə bilirlər.



**Alternarioz** əhəmiyyətli dərəcədə bitkinin mexaniki zədələnmiş hissələrindən başlayır. Xəstəlik aşağı yarusdakı yarpaqlarda çox kiçik, azacıq qabarmış, quru, açıq-palidi rəngli, bütün yarpaq səthinə dağılmış şəkildə ləkələr əmələ gətirir. Ləkələr dairəvi formada olur, bəzən də damarlarla məhdudlaşdırılır.



**Qara kifin** ilkin əlamətləri boz-sarı, quru və azacıq qabarmış ləkələr şəklində əmələ gəlir. Nəmli hava şəraitində yarpaqların alt hissəsində tünd örtük əmələ gəlir. Yüksək dərəcəli yoluxma zamanı güclü nekroz müşahidə edilir və yoluxmuş toxuma töküllür. Xəstəliyin inkişafı üçün havanın yüksək rütubəti və yüksək temperaturu münbit hesab edilir. Kəskin temperatur dəyişikliyi də xəstəliyin inkişafına yardım edir.




**Fuzarioz** solmanın əlamətləri bitkinin bütün inkişaf fazalarında müşahidə edilə bilir. Yoluxmuş cürcətilər torpağın üzərinə çıxmadan məhv olurlar. Kiçik şitillər saralır və yatırlar. Bitkinin çiçəkləmə və meyvə əmələgətirmə dövründə gündüz bitki uc hissədən soluxur, gecə saatlarında isə bərpa olunur. Getdikcə bitki gündüz tam solur, nə gecə, nə də suvarmadan sonra bərpa olunmur. Kəskin formada yoluxma zamanı bitki qəfildən solur və quruyur. Xəstələnmiş bitkilərin meyvələri çox acı olurlar. Bitkinin kök boyuncuğunda yaralar əmələ gəlir və gövdə uzununa çatlayır.

----- 32 -----



**Vertisilyoz solmanın** ilkin əlamətləri bitkinin çiçəkləməsindən öncə əmələ gəlir. Yoluxmuş bitkilər inkişafdan dayanır, buğum araları qısalır və tünd-yaşıl rəngli olurlar. Alt yarpaqlar solurlar, onların üzərində tədricən yayılan xlorotik ləkələr əmələ gəlir. Yoluxmuş yarpaqlar saralır, nekrozlaşır və töküllür. Xəstəlik bütün bitkiyə yayılır və bitkini deformasiyaya uğradır. Bitkinin kökləri sağlam görünür, ancaq en kəsiyinə baxdıqda ötürüçü sistemin qonurlaşması müşahidə olunur.



**Kök və gövdə çürüməsi** müxtəlif patogen göbələklər tərəfindən yaradılır. Patogen şitil fazasında bitkinin tam məhv olmasına səbəb ola bilir. Meyvə əmələ gətirmə fazasından öncə kök çürüməsi kimi inkişaf edə bilir. Yoluxmuş bitkilər rənglərini dəyişmədən solurlar və sonradan quruyurlar. Gövdənin torpağa yaxın hissəsində və kökün üzərində sulu, qara, xoşagəlməz qoxulu ləkələr əmələ gəlir. Yoluxmuş toxumalar tez məhv olurlar.

----- 33 -----



**Ağ çürümə** bitkinin bütün orqanlarını yoluxdura bilir. Adətən bitkinin mexaniki zədələr olan hissəsində inkişaf etməyə başlayır. Yoluxmuş bitkilər saralırlar və meyvələri ilə birlikdə quruyurlar. Yoluxmuş toxuma yumşalır, ağ örtüklə örtülür və sonradan məhv olur. Adətən meyvələr texnilki yetişkənlik dövrü yoluxurlar və meyvələrdə dərin çürümə əlamətləri və ağ örtük müşahidə olunur.



**Boz çürüməyə** yoluxmuş yarpaqlarda formasız böyük bozumtul və ya palıdır rəngli ləkələr olur. Bu ləkələr tədricən boz ovulan örtüklə örtülür. Bəzən ləkələrin qırığı sarımtıl toxuma ilə əhatə olunur. Bitkinin meyvələri adətən rütubətli havada uc tərəfindən xəstəliyə yoluxur. Saxlanma zamanı belə meyvələrin yoluxmuş hissəsi bol yumşaq boz örtüklə örtülür.

## 5. XİYARIN ƏSAS ZƏRƏRVERİCİLƏR



*Məftil qurdalar*



*Danadışı*




**Mənənələr** bitkinin şirəsilə qidalandıqlarına görə yarpaq damarlarının rəngini dəyişir, xloroz və yarpaqların qırılmasına səbəb olur. Zərərverici yarpağın alt hissəsində qidalanırlar. Mənənələr həmçinin bəzi virus xəstəliklərinin digər bitkilərdən xiyrin üzərinə daşıya bilir. Zərərverici adətən cavan yarpaq və zoğlarda məskunlaşır, qışlaq otları üzərində və istixanalarda keçirirlər.




**Xiyar milçeyinin** tırtılları daha çox təhlükəlidir, onlar xiyarın cüccətilərini zədələyirlər və nəticədə cüccətilər məhv olur ya da boy atsalar da az məhsul verirlər. Milçəklər payızda öz yumurtalarını torpağa qoyurlar və yazda bu yumurtalardan tırtıllar çıxır. Peyin verilmiş sahələr milçəkləri daha çox cəlb etdiklərinə görə peyinin şumun altına verilməsini təmin etmək lazımdır.



**Tor gənəsi** məskunlaşmış yarpaqların üzərində ağ və ya gülmüşü nöqtələr əmələ gəlir və sonradan onlar birləşərək yarpaqlara mərmər rəngi verir. Yarpaqlar torla örtülür və üzəri qaralır. Zədələnmiş bitkilər 20%-ə qədər daha çox su buxarlanırlar. Gənələr daha çox quraqlıq şəraitdə zərər verirlər. Bitkinin bütün orqanlarında məskunlaşır və qidalanırlar.



**Ağqanadlılar**ın bitki üzərindəki zədələri mənənələrin zədələrinə bənzəyirlər və onların mövcudluğunu yalnız müşahidə nəticəsində təsdiqləmək olar. Yumurtalarını əsasən yuxarı yarusdakı yarpaqların altına qoyurlar. Bu həşaratlar da bir çox fitopatogen virusların yayıcılarıdır. Eyni vaxtda bitkinin üzərində kəpənəyin bütün inkişaf mərhələlərini müşahidə etmək olar.



**Tripslər** yarpaqları zədələyirlər, özlərinin qonur-qara rəngli ifrazatları ilə yarpaqları və çiçəkləri çırkləndirilər və 50-dən çox xəstəlik törədicilərini yayırlar. Xiyarda yalnız 3-4 növünə rast gəlinir. Bitkinin şirəsini sormaqla və ya çiçək tozcuğu ilə qidalanaraq bitkini zəiflədir və meyvə tutmasına təsir edir. Zədələnmiş yarpaqlar daha çox su buxarlandırır, tez qocalır və quruyurlar.

### III. POMİDOR VƏ XİYARIN GÜBRƏLƏNMƏSİ

#### 1. POMİDORUN VƏ XİYARIN İSTİXANA ŞƏRAİTİNDE QİDALANMA PLANI



**Nematodlar** (Yuvarlaq soxulcanlar) silindrik şəkildə olurlar. Dişləri erkəklərdən daha böyük olurlar. Əsasən torpaqda, suda və çürüməkdə olan orqanik maddələrdə yaşayırlar. Bəzi növləri də bitkilərlə bəslənir və bu nematodları "Bitki paraziti nematodları" adlandırırlar. Bu nematodlar yarpaq, gövdə və kök nematodları qruplarına bölünür. Xiyara ən çox zərər verən kök nematodlarıdır. Köklərdə əvvəlcə sarı, sonradan isə palidi rəngli şislər əmələ gəlir. İlkən əlamət kimi bitkinin uc yarpaqlarının qırılması və açıq-yaşıl rəngə boyanması müşahidə olunur. Nematodlar torpaq, su, inventar, əkin materialı və s. vasitəsilə yayılır.

Gübrələr	İstifadə vaxtı (əkindən sonra)	İstifadə norması lt,kq/1000 lt su
Almina forte 2020 (Kökdən)	7 gün	1 kq
Exelans (Yarpaqdan)	10 gün	250 ml
Almina forte 104010 (2-3 çiçək, Kökdən)	21 gün	2 kq
Borzinc 914 (Yarpaqdan)	24 gün	200 qr
Almina forte 2020 (Kökdən)	35 gün	2 kq
Almina forte 104010 (4-5 çiçək, Yarpaqdan)	40 gün	300 qr
Almina forte 2020 (Kökdən) Almina forte Calsinit 1015 (Kökdən)	42 gün	2kq 1lt
Almina forte 2020 (Kökdən) Almina forte 101030 (Kökdən)	48 gün	2 kq 2 kq
Almina forte Calsinit 1015 (Yarpaqdan) Agricombi (Kökdən)	50 gün	1 lt 300 qr
Almina forte 2020 (Kökdən) Almina forte 101030 (Kökdən)	58 gün və 72 gün	2 kq 2 kq
Exelans (Kökdən)	80 gün	2 lt
Almina forte Calsinit (Kökdən) Exelans (Kökdən)	87 gün	2 lt 2 lt
Almina forte 101030 (Kökdən)	95 gün 105 gün 115 gün	2 kq 2 kq 2 kq

**Torpaq analizi** nəticələrinə uyğun olaraq yuxarıda göstərilən qidalanma planına müvafiq dəyişikliklər və əlavələr edilə bilər.

#### QIDA ELEMENTLƏRİ İTKİSİNİN QARŞISININ ALINMASI YOLLARI

##### DÖRD QAYDA KONSEPSİYASI



##### DOĞRU GÜBRƏLƏR

- İxtisaslaşdırılmış NPK gübrələrinin inkişafı
- Qida elementlərinin sinerjisi
- Azotun səmərəli formaları (maye və bərk)
- Bioloji preparatlar

##### DOĞRU İSTİFADƏ MÜDDƏTİ

- Hissə-hissa verilməsi
- Optimal verilmə vaxtı
- Monitoring və havanın proqnozlaşdırılması
- Payız və yaz gübrələməsi

##### DOĞRU NORMA

- Məhdudlaşdırıcı amilin nəzərə alınması
- Verilmiş və mənimşənilmiş gübrənin balansı
- İqtisadi somarəliliyin qiymətləndirilməsi
- Torpaq analizi və saləf bitkinin nəzərə alınması

##### DOĞRU İSTİFADƏ ÖSÜLU

- Kökdən və kökdən kənar yemləmə

#### AZOT GÜBRƏSİNİN MƏNİMSƏNİLİMƏSİ

N

Denitrifikasiya  
İmmobilizasiya  
Yuyulma  
Qaz halında itkilər



Biki yañız verilmiş gübrənin  
30-65%-ni mənimşəyə bilir.

Ammonium nitrat  
 $\text{NH}_4\text{NO}_3$  (34,4%N)

Karbamid  
 $(\text{NH}_2)_2\text{CO}$  (46%N)



Həddən artıq nəmişlikdə azot yuyularaq torpağında  
dərin qatlarına keçir və 35%-ə qədər azot itirilir.

Quru hava şəraitində karbamid istifadə ediləndə  
Azotun 75%-ə qədəri qaz halında itirilir.



Torpağa verilmiş hər 4 kisədən biri itkiyə gedir

Orta həsabla torpağa  
verilmiş gübrələrin  
65%-i bitkilər tərfindən  
mənimşənilir.

## IV. BİTKİ MÜHAFİZESİ TƏDBİRLƏRİ

### 1. POMİDORUN BİTKİ MÜHAFİZESİ SXEMİ

Dərmanlama ardıcılığı	Zərərli orqanizmlər	Dərmanlama fazası	Dərmanın adı və norması
1-ci dərmanlama	Nematodlar və digər torpaq zərərvericiləri	Şitil köçürülməsindən 1-2 gün qabaq	Abagard 100 ml/1ton su
2-ci və 3-cü dərmanlama	Erkən yarpaq yanğılığı Bakterial ləkəlilik	3-7 yarpaq fazasında 7 gün fasılə ilə 2 dəfə (Şüllikdə)	Kocide - 2 kq
4-cü dərmanlama	Unlu şəh Qonur ləkəlilik Alternarioz Septorioz	Şitil köçürüldükdən 5-7 gün sonra,	Guadex - 2,0 lt və ya Impact - 0,5-0,8 lt
5-ci dərmanlama	Fitoftora Unlu şəh	4-cü dərmanlamadan 12-14 gün sonra	Vacciplant - 1,0 lt
6-ci dərmanlama	Unlu şəh Fomoz Boz çürümə	5-ci dərmanlamadan 10 gün sonra	Guadex 1,5 lt/ha
7-ci dərmanlama	Fitoftora Unlu şəh Fomoz	6-ci dərmanlamadan 12-14 gün sonra	Vacciplant - 1,0 lt
Növbəti dərmanlamalar	Xəstəliklər	7-ci dərmanlamadan 10 gün sonra	6-ci və 7-ci dərmanlamaları eyni qaydada təkrarlamaq
Zərərvericilərə qarşı dərmanlama	Məftil qurd Dana dişi Ağ qanadlılar Mənənə Yarpaq biti Sovkalar	Vegetasia müddətində	Evisect - 0,8 kq Avaunt - 0,2 lt Coragen- 0,2 lt Danadim ekspert- 0,5- 1 lt Fufanon - 1,0 lt Exirel - 0,5 lt
Açıq sahədə alaqlı otlara qarşı	Dar və enli yarpaq alaqlar		Pantera-1-1,5 lt Gezagard- 2-3 lt Fuzilad- 0,7-1,5 lt

\*- Xəstəliklərə qarşı mübarizə heç bir xəstəlik simptomu (əlaməti) müşahidə edilmədən profilaktik olaraq aparılmalıdır!

\*\*- Zərərvericilərə qarşı dərmanlama aqrano müssahidəsinə əsasən bir neçə dəfə aparılır.

## 2. XİYARIN BİTKİ MÜHAFİZESİ SXEMİ

Dərmanlama ardıcılığı	Zərərli orqanizmlər	Dərmanlama fazası	Dərmanın adı və norması
1-ci dərmanlama	Nematodlar və digər torpaq zərərvericiləri	Şitil köçürülməsindən 1-2 gün qabaq	Abagard 100 ml/1ton su
2-ci və 3-cü dərmanlama	Yalançı unlu şəh Bakterial solma	İlk 2 əsl yarpaq fazasında 7 gün fasılə ilə 2 dəfə (Şüllikdə)	Kocide - 2 kq
4-cü dərmanlama	Unlu şəh Qonur ləkəlilik Alternarioz Septorioz	Şitil köçürüldükdən 2-3- gün sonra	Guadex 1,5 lt/ha
5-ci dərmanlama	Peronosporioxz Unlu şəh	4-cü dərmanlamadan 12-14 gün sonra	Pyrus- 1,5 lt
6-ci dərmanlama	Antraknoz Unlu şəh Fuzarioz	5-ci dərmanlamadan 10 gün sonra	İmpakt- 0,5 lt
7-ci dərmanlama	Unlu şəh Alternarioz Ağ çürümə	6-ci dərmanlamadan 12-14 gün sonra	Guadex - 2,0 lt
Növbəti dərmanlamalar	Xəstəliklər	7-ci dərmanlamadan 10 gün sonar	6-ci və 7-ci dərmanlamaları eyni qaydada təkrarlamaq
Zərərvericilərə qarşı mübarizə tədbirləri	Gənələr Ağ qanadlılar Xiyar milçəyi Mənənə Yarpaq biti Sovkalar Tripslər	Vegetasia müddətində	Fufanon- 1 lt Exirel - 0,7 lt Avaunt – 0, 2 lt Coragen- 0,2 lt Danadim ekspert- 1 lt Evisect - 0,8 kq
Açıq sahədə alaqlı otlara qarşı	Dar və enli yarpaq alaqlar		Pantera-1-1,5 lt Gezagard- 2-3 lt Fuzilad- 0,7-1,5 lt

## Pestisidlərin effektivliyinə təsir edən əsas amillər

Havanın temperaturu  
Havanın rütubəti  
Yağış ehtimalı  
Şeh düşməsi  
Günəş insolyasiyası  
İşçi mayenin pH-ı  
İşçi mayenin miqdarı  
Əkinin ümumi vəziyyəti



Pestisidlərin effektivliyi üçün “Dörd doğru” -ya əməl et!

Doğru  
pestisid

Doğru  
norma

Doğru  
zaman

Doğru  
tətbiq

